



**Elövsət BƏŞİRLİ**

(Əvvəl №25 sayımızda)

Kərbəlayı Bəşirin töremelerine - övladlarına, nəvə-nəticə-kötükçelerine - bütün soyadına el içinde Kelbə Bəşirlilər deyiblər. İndi də belə deyirlər. Bir də deyirlər ki, Kərbəlayı Bəşirlilər "əkib-becərən", "tikib-quran" adamlardır, "üzü cörəklili"dirler.

Tikib-qurmaq, yaratmaq elə bil alın yazıdır bu nəslin. Bu sahildən o sahile qanad açan Cəngəndə keçən əsrin 34-cü ilində Bəşir kisinin ailəsində bir oğul dünyaya gəldi. Elə oğul ki, zaman keçidkə boylu-buxunlu bir kişi oldu, babalarının gözel ənenələrini yaşıdı, tikib-qurd, yaradı və sənədi Cəngənə: yollar üzündə Muğana, Mıle, Şirvana, Arana. O, bir-birindən gözəl, yarıyaşı, müasir binalar ucaldı. İlkə ötdükçə bütün ölkədə tanındı, sıraşı işçidən tikinti trestinin rəisi, nazir müavini vəzifəsinə yüksəldi, səlahiyyətinə baxmayaq öz inşaatçı peşəsinən qurur duyan, adı fehle, bənnə, sivaqçı, qaynaqçı ilə çiçin-çiyinə çalışan əsil zəhmət adamı, tikib quran, yaradan, xeyrxah İnsan kimi böyük hörmət sahibi oldu.

Onu el gözündə ucaldan, fəxri ada, dövlət təltiflərinə, mükafatlara layiq edən sərisi təliqatlılığı, peşəkarlığı, bacarığı ilə birlükde böyük zəhməti idi. Bu ağır zəhmət yoluна o, mühərbi illərində qodəm qoymuşdu. Cəbhədə vruruşun atalarımızı analarımız evez etdiyi, övladlarını yaşatmaq naməni kişi qeyriyətən təsdiqlərini möşəqqətlə ilərə! Mən anamın tek uşağı idim. Mədine xala işe çörəyin qəhətə çıxdığı, achiğın qənim kəsildiyi bir zamanda dörd övladını dolandırmışdı. Belə çox vaxtda Səfər ailənin böyük oğlu kimi usaqlıqına "əlvida" deyib, həddi-bülülgə çatmamış ağır zəhmətə qatlaşdı. Dövrənin sərt sınağının sindirə bildəmiyi anasına gündüzərlər tərəfdən, bağ-bostanda kömək etdi, gecələr Kürdən balıq tutub şübhə çəkiş səfərlərənə qatıldı...

Və mon usaqlığı arxa cəbhədə puç olmuş atasız yaşılardın mənəvi valideyi, Səfərin ehtiramla "dədə" dediyi emisi, ev-ev, kənd-kənd ayaq döyüb yariac şagirdlərindən son təkəsini əsirgəməyən Əjdər müəllimi xatırlayıram.

Sinədəftər idi, söz-söhbəti bitib-tükənəzdə Əjdər müəllimi. Nəslimizin, soyadımızın canlı şəcərəsi kimi ulularımızdan da-nışar, iibrətəmiz söhbətlər edərdi.

\* \* \*

Palid torpağın dorinliyinə kök atlığı kimi o da öz elinə, ata-baba yurduna qırılmaz tel-lorlo bağlı idi. Ömrü boyu harada, hansı vəzifədə işləyir işləsin həftəsonu doğma kon-dino, ata-baba ocağında ucaltdığı bağlı-bağlı evinə golib, Kürün bu axarlı-baxarlı sahilində rahatlıq tapardı. Kəndin abadlaşmasına, ev tikib sar-sahman düzəldənlər köməyini əsirgəməzdi, yol çəkdirdi. İlkə uzunu rayon mərkəzini, şəhərə, qəsəbələrə gedib-

gelməkdə eziyyət çəken kənd camaatı ge-niş, rahat asfalt yola indi "Səfər yolu" deyir, rəhmet dileyir dünyasını deyişənlər..

...Kür sakit axanda baxdıqca rahatlanır, tamaşasından doymursan. Amma yatağınə sişməyanda kənd-kesəyə, el-obaya müsibət getirir, adamları seksekeyə salır. Belə vaxt-larda onun da yuxusu ərşə çəkilirdi. Tikitik işçilərini, texnikanı Kürün qrağına yığır, daşqının qarşısına sədd çəkə-çəkə gecəni gündüzə qatıldı.

O, yeri geləndə sərt, ötkəm olurdu. Amma eyni zamanda qotiyəydi, obyektiv, edə-lətli idi. Heç vaxt "yoruldum" deməzdi. Yaxınları, birlikdə çalışdığı həmkarları yaxşı biliirdilər ki, bu söz ona yaddır. Təbiətən narahat adam idi. Ele bitib tükənməyən işləri de belə tələb edirdi. Rəisi olduğunu idarən, sonralar Baş idarənin, nazirliyin tikinti ob-yektləri az qala bütün respublikaya "səpə-lənmişdi". Belə genişmişqası işə rəhbərlik edən adam rahat ola bilmezdi. Bir-birindən uzaq tikintilərə sadəcə baş çəkməzdi, qarşı-yı çıxan problemləri yerindəcə hell edər, çə-tinlikləri aradan qaldırırdı.

İş-gücdən vaxt tapanda, imkan olanda görüşürdük, səhbətmiz tuturdu. Ağlılı, ma-

*Canımdan əziz olan  
Üstündə çiçək solan  
Şor Muğan torpağı ver.*

O, astadan dediyim misralardan təsirləndi:

- Gözel deyib. Baxın, Kərbəlayı Bəşir gi-covundan bir az iрeli Kürqaraqşlıdır, Əliağa Kürçayının kəndi. Dede-baba yurduna tez-tez baş çekərdi. Deyordi ki, dünyanın çox yerində olmuşum, bizim bu yerlərə tay gör-məməşim. Bura mənim connatimdir.

Yenə gözleri yol çəkdi, dorində köks örtürdü:

- Kənddə ev tikdirirdi, yarımqı qaldı, ömrü kimi. Fəsəyin namərdiliyinə bax, o cür sağlam adam qəfidən elə xəstəliyə tutuldu ki...

O vaxt kimin ağlına gelərdi ki, az sonra, yetmişə çatmamış onun həyatı da gözənlə-mədən qırılaçaq...

Ömür boyu mənə dayaq, doğmadan-doğma, böyük qardaş əvəzi, osil sırdaş, etibarlı, dost, müdrik aşıqqaqlı olan, adı böyük hərf-lərə tərcümə-halına yaxılan İnsanın faci-sindən nələr çəkdiyini yazmaq çox ağırdır...

"Əfsus, gedən vaxt deyil, bizi...

Lap balaca idim. Acmışdım, yemek isteyirdim. Evde isə çörək yox idi. Başladım ağlamama. Susmaq bilmirdim. İndi gör, yaziq anam nə çökirmiş? Nəlac qalib əlli ilə ağ-zımlı tutdu. İradəli, mərd, qürur qadın idi menim anam. İstemirdi ki, "çörək" deyib ağlayan usağının sesini qonşular eşitsinlər.

Lap yaxınlıqda əmimigil olurdı. Böyük emim Allahverən çox zəhəmli, sərt, zirek, çörəkli kişi idi. Kürün yaxınlığında, Hacı Qəhrəmanlı kəndində böyük bir təsərrüfatə bəciqliq edirdi. Qohum-əqrəbəm, ehtiyac içinde olan əsgər ailələrini başına yığıb gəcəni gündüzə qatırırdı. Mühərbiədən düşyən qardaşlarının, qohumlarının ailələrini ehtiyacın, achiğın amansız pəncəsindən xilas etmek üçün Salyandan buraya gətirmişi. Əmim dedikcə bacarıqlı təsərrüfatçı, sərisi təşkilatçı idi. Güzəran üçün lazımlı olan hor şeyi əkdirib becərirdi. Bostanlarda, zəmirlərə nələr olurdu: pomidor, xişər, badımcان, yemiş, qarpız, boranı, günəbaxan, qarğıdalı, arpa, buğda, dari, çəltik. Təsərrüfatın heyvandarlıq ferması da var idi. Yayda-pazıda məhsulu yığıb-yığışdırmaq olmurdı. Ardi-arası kosılmaşın maşın karvanı məhsulları Bakıya - neft mədənlərində işləyən fəhlələrə daşıyırırdı.

Mən sonralar, yaşa dolanda öyrəndim ki, emim o vaxt "Azneft" in yardımçı təsərrüfatı rəhbərlik edirmi. Məqsəd mühərbiədən əsir olurdu. Baki neftçilərini kənd təsərrüfatı məhsulları, ərzaqla təmin etmək olub. "Azneft" yardımçı təsərrüfatı texnika, sənaye məhsulları ilə təchiz edirdi, burada işləyənlər üçün mağaza, yeməkxana açılmışdı.

Təsərrüfatda iş sənigmirdi. Sübhün gözü açılar-açılmaz bizim evdən, daha doğrusu, qazmadan (torpaq qazib, üstünü ağac, çırçırpı ilə örtməş, qapını əvəz edən yerdən yorğan asmışlırlar) anam, xalam Zərzer (əri cəbhədə idi), dayım Qardaş (hələ yeniyetmə idi, 1944-cü ilədə mühərbiəye getdi) çıxıb işə gedirdi. Qazmada bir Züleyxa nənəm qalırdı, bir də mən. Nənəm bütün günü işləyirdi: sari inəyimizi sağıb naxira örür, hindon toyuqları çıxarı, nehər çalxayı, ocaq qalayıq biş-düş edir, çayı qayndır, cohrısını cirıldabid yandan ip düzəldir, sonra həmin ipden balalar üçün yun corab toxuyurdur. Unumuz olanda həyətdə təndirə od salırdı. Onda mənim sevincimin həddi olmurdu. Çünkü Züleyxa nənəmin təndir çörəyinin başqa ləzzəti vardi. Unumuz az olurdu, səyaq təmərindən qaynaq çatmırı. Nənəm bunun da çəminin təpdi, üstəlik qonşu arvadları da öyrədi. O, ağlılı, zirek, işbilən idi. Qısa çoxlu boranı saxlayırdı. Boranını xəmirə qatıb bisirirdi. Sari, ləzzətli təndir çörəyinin ətrindən doymaq olmurdı. Bəzən nehər çalxamaga ilə təndir qalamağı eyni günə düşürdü. Bu mənim üçün əsl bayram idti: təzə təndir çörəyi, üstündə də nehər yağı!

Nənəm dindar idi. Namız qılıb, oruc tutardı. Qılıqlıda, biş-düşün olmadığı vaxtlarda da orucundan qalmazdı. Yadimdadır: yayın bürküllü, biçinin qızığın vaxtı idi. Yenə çörək qəhət çıxmışdı. Unumuz qurtarmışdı. Anamın Məşədi Həcər bibisi biçin vaxtı bize gəlməmişdi. (O, her il yayda Salyandan biza gələr, biçində iştirak edər, zəhməti müqəbi-lində başqları kimi taxi alardı). Orucluq idi. Hər iki qadın obaşdan durub namazlarını qılар, çörək və yavanhıq olmadığı üçün adama bir-iki dilin yemiş yeyib zəmiya, taxi biç-meyə yollanırdı. O vaxtlar kombayn yox idi, taxilı oraqla biçirdilər. Dayım Qardaş da biçində iştirak edirdi. Sonralar danışardı ki, yayın istisnə, susuzluğa baxmayaraq Züleyxa nənəmə Məşədi Həcər bibi oruçlarını poz-maz, qas qaralanda zəmidən çıxıb, kasıb süf-rələrində iftar açardılar.

(Davamı olacaq...)

## OO OMUR YOLU

Xatırə-povestdən səhifələr

raq doğuran səhbətlərinə, dəyərli məsləhət-lərinə özümüzdə mənəvi ehtiyac hiss edirdim. Onun müdrik, iibrətəmiz səhbətləri, məsləhətəri mənənə dünýalarını dəyişmiş aşıqqaqlar-larımızı - Əjdər müəllimi, Allahverən kışını, Əmir emini, Qardaş dayını xatırladırıdı...

Bir dəfə gözümə yorğun, bir qədər üz-gün, nasaz dəydi. Neçə illərdə ilk dəfə onun dilindən "yorulmuşam" kəlməsini eşidəndə təcəccübəldim. Onda nikbin ovqat oyatmaq üçün ərkyanə söz atdım:

- Deyirlər, Səfər bu qədər tikir-qurur, heç yorulmaq bilmir, maşşallah, polad kimidi.

Sakit axan Kürün sularından gözələrinin çəkmodən dərin fikrə getdi. Həmişə sapsağlam, uca, düz qaməti sanki sustalmışdı. Seyrəlmis çal saçları, üzündəki qırışlar diqqəti-ni cəlb etdi. O, handan-hana özünəməxsüs səmimiyyətlə:

- Vaxt vardi iş-gücdən doymazdım, - dedi. - Bilməzdəm yorulmaq nadir. - Gözləri yol çəkdi, dərin köks ötrüb etiraf etdi. - Amma axır vaxtlar yaman yoruluram. Özüm də məməttəl qalıram. Axır ki, həkimə getdim. Dedi ki, özünən çox yormuşan, sonin darmə-nin istirahətdir.

Qayılı gözələrinin üzümə zillədi, qoluma gərib sərri aşırmış kimi piçildi:

- Gecəni yaxşı yata bilməmişəm. Özümə söz vermişəm ki, bir il də dözəcəyəm, düz 70 yaşın tamam olan gün vəzifənən daşını atacağım. Sonra Allah verən ömrün qalan günlərini burada, öz həyət-bacamda, Kür qıraqında, ailəm, nəvə-nəticələrimlə keçirəcəyəm.

O, Somədə tərəf dənərək nəvəzisə baş-na el çəkib mənə razılığını bildirdi:

- Yaxşı eləmisən, oğul balanı gətirmisən. Övlad gərkən oşlı-kökünən tənsin, dədo-baba yurdun qarşısı-qarşı qozşın.

Onun bir qədər kövək, lakin qurur dolu inamla dediyi sözərən şair həmyerlimizin möşəhur misralarını yadına saldı:

*Son mənə ömrüm boyu  
Bir bulanıq Kür suyu,  
Bir soyud yarpağı ver.*

Bu müdrik kələmi yaşa dolduqca tez-tez xatırlayıram. Doğma yerlərə baş çəkəndə xatirolər ümmənina qərəq oluram. Bu gün də belədir. Kür qıraqında, yaşılışa bürünmüs sahildə ata-baba yurdumu seyr edirəm. Adəton onulka birlikdə gəzərdik bu yerləri. Qədim türk ellərindən mənəbəyini götürüb dağlar, yarğanlar aşan, Muğanda Arazla qolboynu olan, Salyanda sakitlişib sahillərə sığal çəkə-çəkə Xozora can atan Ana Kürün bir vaxtlar əsəblərə mələhmə olan qeyri-adi sükübu gün qəlbimi sixir. Xatirələr bural-ğanından çıxa bilmirəm. Səfərin yeri görünür.

Və bərdən bu əsrərəngiz süküt içinde qu-lağıma səs gəlir, Kürün səsi... çox uzaqlar-dan, əsrlərin o təyindən qopub gələn ulularının səsi... Bu dünyada mənəli özür yaşayan, həyatını zəhmətə yığınan, tikib-qur-maşa, yaratmaq həsr edən, ləyəqət, vüqar, kişilik timsali olan, həmişə yeri görünən İnsanın səsi:

*Bu qala, bizim qala,  
Həmişə bizim qala.  
Tikmədim özüm qalam,  
Tikdim ki, izim qala!*

Atalıydı, analıydı uşaqlar,  
Bizim evdə biri vardi, biri yox.

N.Kəsəmənli

\* \* \*

Mühərbi illərinin əsərlərindən bəhs edən filmlərə ("Şəhərli çörək", "Bizim Cəbiş müəllimi", "Fransız dili dərsi") baxmaq mə-nim üçün çox ağırdır: kövərlirəm, ağıryıram, gəz yaşırlı uşaqlardan gizlətmək üçün yan otaga keçirəm. Nə deyərlər, ataları ağlayır. Əşsi, filmdir də... Ancaq mən bu filmi həyatda görmüşəm, öz həyatında, yaşlılarından həyatında görmüşəm. Çörəyin qəhətə çıxı-ğını, achiğın qənim kəsildiyini görmüşəm. Elə-bəla görməmişəm: yaşamışam, o gülərin, o illərin ağrı-acısı canımı, qanıma ho-pub, yaddaşma hakim kəsilib.